

TAP Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq

Kəmərin bu ilin sonuna dək işə düşəcəyi gözlənilir

1994-cü ildən neft-qaz sektorunda başladığı məqsədönlü və geniş-miqyaslı işlər Azərbaycanı Avropanın sabit və təhlükəsiz enerji təchizatçısına çevirib.

O cümlədən CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP (Trans-Adriyatik Qaz Boru Kəməri) ölkələr arasında bağlantılılar, iqtisadi integrasiya yaradan, dünyanın enerji xəritəsini yenidən tərtib edən sistem kimi formalışdır. Bir zamanlar mif kimi görünen "Cənub qaz dehlizi" bu il TAP-in çəkilişinin başa çatması ilə tam gerçekləşəcək.

TAP "Cənub qaz dehlizi"nin sonuncu seqmentidir. Layihənin ondan əvvəlki üç hissəsi artıq fəaliyyətdədir. Belə ki, "Şahdəniz-2"dən 2018-ci ilin ortalarından qaz nəqli olunmağa başlayıb. CQBK-nın genişləndirilməsi tamamlanıb. 2018-ci ilin iyun ayında istifadəyə verilən TANAP 2019-cu ilin sonunda Avropa sərhədində çatıb, bununla da qazı TAP-a ötürmək üçün tam hazır olub.

TAP-in çəkilişində də işlər sona çatmaq üzrədir. Burada işlərin 93 faizdən çoxu tamamlanıb. Xətt boyu düzülən borular qaynaqlanır, xəndəyə endirilir və onların üstü torpaqla örtülərək ərazinin əvvəlki görkəmi bərpə olunur. Beləliklə, tikinti gedən yerlərdə hər gün yüzlərlə metr sahə təmizlənir.

"Cənub qaz dehlizi" Məşvərət Şurasının bu il fevralın



sonunda Bakıda keçirilən VI toplantısında TAP-in icraçı direktoru Luca Schieppati bildirib ki, kəmərin Yunanistan, Albaniya və İtaliyadakı quru hissəsində boruların hamısı torpağa basdırılıb. Üç ölkədə boruların 99 faizi marşrut xətti boyunca düzülüb və qaynaqlanıb. Kəmərin marşrutu boyu inşaat işləri gedən sahələrin 99 faizində xəndəklər torpaqla örtülüb və əraziyə öz əvvəlki görkəmi verilib.

TAP-in ötürüçülükdə qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üçün nəzərdə tutulan yerüstü obyektlərində də işlər ahəngdar gedir. Biri Yunanistanın Kipoi, digəri Albaniyanın

Fier məntəqəsində olan iki kompressor stansiyasının inşası yekunlaşdır. Albaniyanın şərqindəki Bilişt regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də təmamlanıb. İtaliyadakı təbii qazın qəbulu terminalının tikinti işlərinin 80 faizi artıq görülüb. Layihə çərçivəsində İtaliyanın "Saipem" şirkətinin borudüzən gəmisi ölkənin Sanfoka bölgəsində işlər start verib.

Məlum olduğu kimi, TAP-in böyük bir hissəsi Adriyatik dənizinin altından keçir. Kəmərin dəniz hissəsi Albaniya və İtaliya sahilərini bir-birinə birləşdirəcək və uzunluğu 105 kilometr olacaq. Albaniya suralarında boruların dənizin di-

bində quraşdırılması artıq başa çatıb.

TAP-in icraçı direktorunun sözlərinə görə, ötən ilin noyabrında kəmərin Yunnanistan hissəsində sınaq məqsədile qaz nəqlinə başlanıb. Növbəti aylarda bu proses Albaniya və İtaliyada da heyata keçiriləcək. TAP vasitesilə ticari məqsədile qaz nəqlinin bu ilin oktyabr ayında, yeni xəttin İtaliyaya qədər olan hissəsinin tam istifadəyə verildiyi və sınaqdan keçirildiyi vaxtda gözlənilir.

Xatırladaq ki, TAP üç ölkənin ərazisində 878 kilometr məsafə qət edir. Onun 550 kilometri Yunanistanın, 210 kilometri Albaniyanın

ərazisindən, 105 kilometri Adriyatik dənizinin altından keçir və sonunu - bir neçə kilometrlik hissəsi İtalya torpağında quru sahəyə çıxır. Burada kəmər "Snam Pete Gas" şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşdiriləcək.

"Snam" şirkətinin Beynəlxalq əlaqələr və biznesin inkişafı üzrə direktoru Alessandra Pasini Azərbaycanla əməkdaşlığı getdikcə daha da genişləndirmək fikrində olduğunu bildirib. Belə ki, bərpa olunan qazların gələcəkdə "Cənub qaz dehlizi" və TAP vasitesilə nəqli nəzərdə tutulur. Buna görə də "Snam" TAP-ı "Snam Pete" şəbəkəsinə birləşdirən 55 kilometrlik bir interkonnektorun inşasını da planlaşdırır.

TAP həmcinin "Cənub qaz dehlizi"ni Cənub-Şərqi Avropa və Balkanlarda planlaşdırılan Yunanistan-Bolqarıstan interkonnektoru, ion-Adriyatik qaz kəməri, elecə də Ruminiya-Bolqarıstan, BRUA (Bolqarıstan-Ruminiya-Macaristan-Avstriya) ilə əlaqələndirmək imkanına malik ola bilər. Beləliklə, bu kəmər Bolqarıstan, Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina və Avropanın bir sıra digər ölkələri üçün geniş perspektivlər aça və bölgəyə yeni təchizat mənbələri bəxş edər.

TAP strateji əhəmiyyət daşıyan bir layihədir. O, Avropanın karbohidrogenlərə olan tələbatını ödəməkdə və enerji təhlükəsizliyində müüm rol oynayacaq.

**Flora SADIQLI,
"Azərbaycan"**